

**R q msal  nkiřaf v  N qliyyat Nazirliyinin  
“M lumat Hesablama M rk zi”**

**31 dekabr 2019-cu il tarixin **

**Beyn lxalq Maliyy  Hesabatı Standartlarına  
uyğun Maliyy  Hesabatları v   
M st qil Auditorun Hesabatı**

## Mündəricat

### MÜSTƏQİL AUDİTORUN HESABATI

#### MALİYYƏ HESABATLARI

Maliyyə Vəziyyəti haqqında Hesabat .....	1
Mənfəət və ya Zərər və sair Məcmu Gəlir haqqında Hesabat.....	2
Kapitalda Dəyişikliklər haqqında Hesabat.....	3
Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat.....	4

#### Maliyyə hesabatları üzrə qeydlər

1	Məlumat Hesablama Mərkəzi və onun fəaliyyəti.....	5
2	Mərkəzin əməliyyat mühiti .....	6
3	Əsas uçot siyasəti.....	6
4	Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr.....	12
5	Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi.....	13
6	Yeni uçot qaydaları.....	13
7	Əsas vəsaitlər .....	14
8	Proqram təminatı və lisenziyalar.....	15
9	Mal-material ehtiyatları .....	15
10	Ticarət və digər debitor borclar .....	16
11	Kreditlər üzrə alınacaq məbləğlər .....	17
12	Pul vəsaitləri və onların ekvivalentləri .....	17
13	Ticarət və digər kreditör borclar .....	18
14	Gəlirlərin kateqoriyalar üzrə təhlili.....	19
15	Xidmətlərin maya dəyəri .....	19
16	İnzibati və digər əməliyyat xərcləri.....	19
17	Mənfəət vergisi .....	20
18	Fəlz, vergi və amortizasiya xərclərindən əvvəlki gəlirlər (EBITDA).....	20
19	Maliyyə risklərinin idarə edilməsi .....	20
20	Əlaqəli tərəflərə əməliyyatlar və qalıqlar .....	24
21	Təəhhüdlər və şərti öhdəliklər.....	25
22	Maliyyə alətlərinin qiymətləndirmə kateqoriyaları: üzrə təqdim edilməsi.....	26
23	Ədalətli dəyər haqqında açıqlamalar .....	26
24	Hesabat tarixindən sonrakı hadisələr .....	26



## Müstəqil Auditorun Hesabatı

"Məlumat Hesablama Mərkəzi" MMC-nin Təsisçisinə və Rəhbərliyinə:

### Rey

Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Məlumat Hesablama Mərkəzinin ("Mərkəz") 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına ("BMHS") uyğun olaraq düzgün əks etdirir.

### Auditin predmeti

Mərkəzin maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və salır məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyasətləri və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

### Rey üçün əsas

Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin "Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### Müstəqillik

Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (MBEŞŞ Məcəlləsi) uyğun olaraq Mərkəzdən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz MBEŞŞ Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

### Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, ələcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemine görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Mərkəzi ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Mərkəzin fəaliyyətsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fəaliyyətsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fəaliyyətsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Mərkəzin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

## Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında fırıldaqlıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqlıq və ya səhv nəticəsində yaranı bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqlıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərlil və münasib audit sübutlarını əldə edirik. Fırıldaqlıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqlığa gizli sövdeleşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Mərkəzin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətlərinin uyğunluğunu, habelə uçot texminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Mərkəzin fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərlil olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixində əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Mərkəzin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

PricewaterhouseCoopers Audit Azərbaycan LLC

Bakı, Azərbaycan Respublikası

31 mart 2022-ci il

**Məlumat Hesablama Mərkəzi**  
**Maliyyə vəziyyəti haqqında hesabat**

<i>Azərbaycan manatı ilə</i>	<b>Qeyd</b>	<b>31 dekabr 2019</b>	<b>31 dekabr 2018</b>
<b>AKTİVLƏR</b>			
<b>Uzunmüddətli aktivlər</b>			
Əsas vəsaitlər	7	6,320,915	6,755,399
Proqram təminatı və lisenziyalar	8	11,583,550	11,207,243
Digər uzunmüddətli aktivlər		6,217	6,217
Verilmiş avanslar		-	1,835,002
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>17,910,682</b>	<b>19,803,861</b>
<b>Qısamüddətli aktivlər</b>			
Mal-material ehtiyatları	9	394,029	326,839
Ticarət və digər debitor borclar	10	6,127,534	6,118,599
Kreditlər üzrə alınacaq məbləğlər	11	1,472,565	-
Məhdudluyet qoyulmuş pul vəsaitləri		137,355	69,357
Verilmiş avanslar		749,293	-
Carl mənfəət vergisi üzrə avans ödənişləri		224,497	397,994
Pul vəsaitləri və onların ekvivalentləri	12	2,507,271	4,906,396
<b>Cəmi qısamüddətli aktivlər</b>		<b>11,612,544</b>	<b>11,818,985</b>
<b>Cəmi aktivlər</b>		<b>29,523,226</b>	<b>31,622,846</b>
<b>Kapital</b>			
Nizamnamə kapitalı		240,000	240,000
Dövlət büdcəsindən ayırmalar		40,583,871	40,583,871
Yığılmış zərər		(18,613,081)	(15,712,852)
<b>CƏMI KAPİTAL</b>		<b>22,210,790</b>	<b>25,111,019</b>
<b>Öhdəliklər</b>			
<b>Qısamüddətli öhdəliklər</b>			
Ticarət və digər kreditör borcları	13	7,312,436	6,511,827
<b>Cəmi qısamüddətli öhdəliklər</b>		<b>7,312,436</b>	<b>6,511,827</b>
<b>CƏMI ÖHDƏLİKLƏR</b>		<b>7,312,436</b>	<b>6,511,827</b>
<b>CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>29,523,226</b>	<b>31,622,846</b>

11 mart 2022-ci il tarixində Rəhbərliyin adımdan təsdiqlənmiş və imzalanmışdır.

Elxan Əzizov  
AzınTelecom MMC-nin İdarə  
Heyətinin üzvü, İdarə Heyətinin  
sədri vəzifəsini müvəqqəti icra  
edən



Altay İsmayılov  
Maliyyə Departamentinin rəhbəri

**Məlumat Hesablama Mərkəzi**  
**Mənfeət və ya zərər və salır məcmu gəlir haqqında hesabat**

<b>Azərbaycan manatı ilə</b>	<b>Qeyd</b>	<b>2019</b>	<b>2018</b>
Gəlirlər	14	23,021,685	22,418,327
Xidmətlərin maya dəyəri	15	(20,309,701)	(19,681,983)
<b>Ümumi mənfəət</b>		<b>2,711,984</b>	<b>2,736,344</b>
Digər əməliyyat gəlirləri		14,503	10,268
Faiz gəlirləri		220,908	-
Kreditlər üzrə alınacaq məbləğlərin ədalətli dəyəri üzrə zərər		(348,343)	-
Maliyyə aktivləri üzrə gözlənilən kredit zərərləri			
üçün xalis ehtiyat xərci		(1,139,380)	(3,789,077)
Qeyri-maliyyə aktivləri üzrə dəyərsizləşmə zərəri		(347,010)	-
Xarici valyuta əməliyyatları üzrə zərər		(1)	(34,998)
Əsas vəsaitlərin silinməsi üzrə zərər		-	(15,989)
İnzibati və digər əməliyyat xərcləri	16	(3,287,581)	(3,114,867)
<b>Vergidən əvvəlki zərər</b>		<b>(2,174,920)</b>	<b>(4,208,319)</b>
Mənfəət vergisi xərci	17	(725,309)	(605,984)
<b>II üzrə zərər</b>		<b>(2,900,229)</b>	<b>(4,814,303)</b>

**Məlumat Hesablama Mərkəzi**  
**Kapitalda dəyişikliklər haqqında hesabat**

	<b>Nizamname kapitalı</b>	<b>Dövlət büdcəsindən ayırmalar</b>	<b>Yığılmış zərər</b>	<b>Cəmi kapital</b>
<b>Azərbaycan manatı ilə</b>				
<b>1 yanvar 2018-ci II tarixinə qalıq</b>	<b>240,000</b>	<b>32,360,010</b>	<b>(10,898,549)</b>	<b>21,701,461</b>
Dövlət büdcəsindən ayırmalar	-	8,996,991	-	8,996,991
ASAN xidmətə transfer edilmiş qeyri-maddi aktivlərin balans dəyəri		(773,130)	-	(773,130)
<b>II üzrə zərər</b>	<b>-</b>	<b>-</b>	<b>(4,814,303)</b>	<b>(4,814,303)</b>
<b>II üzrə cəmi məcmu zərər</b>	<b>-</b>	<b>-</b>	<b>(4,814,303)</b>	<b>(4,814,303)</b>
<b>31 dekabr 2018-ci II tarixinə qalıq</b>	<b>240,000</b>	<b>40,583,871</b>	<b>(15,712,852)</b>	<b>25,111,019</b>
<b>II üzrə zərər</b>	<b>-</b>	<b>-</b>	<b>(2,900,229)</b>	<b>(2,900,229)</b>
<b>II üzrə cəmi məcmu zərər</b>	<b>-</b>	<b>-</b>	<b>(2,900,229)</b>	<b>(2,900,229)</b>
<b>31 dekabr 2019-cu II tarixinə qalıq</b>	<b>240,000</b>	<b>40,583,871</b>	<b>(18,613,081)</b>	<b>22,210,790</b>

**Məlumat Hesablama Mərkəzi**  
**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

<b>Azərbaycan manatı ilə</b>	<b>Qeyd</b>	<b>2019</b>	<b>2018</b>
<b>Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Müştərlərdən alınmış pul vəsaitləri		25,914,066	21,893,766
Təchizatçılara ödənilmiş pul vəsaitləri		(16,604,653)	(15,692,691)
İşçilərə və onların adından ödənilmiş pul vəsaitləri		(4,867,993)	(4,580,225)
Digər inzibati xərclər üçün ödənilmiş pul vəsaitləri		(736,944)	(1,098,117)
Mənfeət vergisindən başqa büdcəyə digər ödənişlər		(2,810,010)	(2,063,132)
SmartPay və mobil cihazların qeydiyyatı sistemləri vasitəsilə daxil olan xalis vəsaitlər		1,047,230	2,705,282
<b>Əməliyyat fəaliyyəti üzrə daxil olan pul vəsaitləri</b>			
Ödənilmiş mənfəət vergisi		(554,392)	(2,023,415)
<b>Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>			
		<b>1,387,304</b>	<b>(858,532)</b>
<b>İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Əsas vəsaitlərin alınması		(592,137)	(1,034,526)
Proqram təminatı və lisenziyaların alınması		(1,594,292)	(3,955,865)
Verilmiş kreditlər		(2,500,000)	-
Qaytarılmış kreditlər		900,000	-
<b>İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>			
		<b>(3,786,429)</b>	<b>(4,990,391)</b>
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Dövlət büdcəsindən ayrımlar		-	8,996,991
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>			
		-	<b>8,996,991</b>
<b>Pul vəsaitləri və onların ekvivalentlərində dəyişikliklər</b>			
		<b>(2,399,125)</b>	<b>3,148,068</b>
<b>İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>12</b>	<b>4,906,396</b>	<b>1,758,328</b>
<b>İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>12</b>	<b>2,507,271</b>	<b>4,906,396</b>